



AZƏRBAYCANLILARIN SOYQIRIMI:

TARİXİN QANLI SALNAMƏSİ



Xalqımız 70 ildən artıq bir dövrdə çoxmilletli sovet sosialist cəmiyyətində yaşamışdır. Düzdür, həmin dövrün müsbət nəticələri, dəyərləri de danılmazdır. Lakin rəsmi bolşevik idarəciliyi, ozamankı nizamsız proseslər minlərlə ziyalimizin məhviniə səbəb olmuş, sonda fasılısız repressiyalarla tamamlanmışdır. N.Nərimanovun, M.Hadinin, H.Cavidin, Ə.Cavadin, M.Müşfiqin yaradıcılığı qadağaya altına alınmış, əsərlərinin oxunması məhdudlaşdırılmışdır. İnsanın mənəviyyatını və ağlıni iflic etmək üçün bundan qorxulu işlər düşünmək mümkün deyil. Şəxsiyyətə pərəstiş dövründə, xüsusilə 1937-ci ildə mehv olan exlaqi dəyər və sərvətlər fiziki ölümlərdən qat-qat çox olmuşdur. Həmin vaxtlarda on böyük itki müstəqil düşüncədə, şəxsiyyətin azad fikrinə münasibətdə baş vermişdi.

Stalin repressiyaları, əslində, öz xalqına qarşı böyük və gözə görünməz bir cəbhə idi! Bu, mülkiyyət, var-dövlət talanından da ağır bir savaşa çevrilmişdi. Azərbaycanın sahəsində əvvəldən məhvili belkə de şəhər və kəndlərin, obaların, bənd-bərələrin alınmasından da dəhşəti idı.

Həmin illerde in görkəmli ziyanlarla, ən ağıllı mütəxəssislerin taleyi, cəmi 15 dəqiqəlik zaman kəsiyində məhkəmə proseslərinde hell edilirdi. Verilen hələk ek-sər hallarda güllələnmə ilə nəticələnirdi. Sürənlük nə qədər agrılı, işğencəli olsa da, bu cəzaya məhkum edilənlər ölümün pəncəsindən qurtuluşlarını görə şüklər edirdilər.

Sovet imperiyasının 1937-ci illerde tətbiq etdiyi siyasi mübarizə, idarəetmə metodları və həyata keçirmək istədiyi quruculuq prosesi bütün məhiyyəti ilə bəşəriyyətin minilliklər ərzində formalasmış dəyərlər sistemində zərər oldu. Sovet ceza maşınının böyük bir sürətlə fealiyyət göstərdiyi həmin illər minlərlə insanın, o cümlədən azərbaycanının qanı ilə tarixe yazılıdı. İmpəriya calladları, demək olar ki, hamını eyni bir "cənayət"de - "vətənə xəyanət"de ittiham edib, alvon içine atırdılar.

Təkce bir faktı qeyd edək ki, o dəhşətli illerde 80 minden çox azərbaycanlı məhiyyəti hele de tam məlum olmayan səbəblərdən repressiya maşınının hədfinə tuş gəlmədi. Azərbaycanın düşünen beyninə, görən gözləri, ölkənin tarixinde müstəsna rol oynamış, xaxud oynaya biləcək ziyalı təbəqəsi bir neçə dəqiqə süren məhkəmə prosesləndən güllələnməyə məhkum edilirdi, sūrgulnere göndərilirdi və bu prosesin bəşində Sumbatov-Topuridze, Borşev, Gerasimov, Qırıqyan, Sınman, Beriya, Ohanesyan, Mərkəy, Avanesyan, Qalstan kimi cinayətkarlar dayanırdı. Baş verenlərin tövüb bir xalqa qarşı qəsd olduğunu anlamaq üçün bu siyahidəki soyadlara diqqət yetirək kifayətdir. Təkce 1937-ci ilde 29 min azərbaycanlı qızılı terrorun qurbanı olmuşdur.

Kütləvi repressiyaların geniş vüset alması insanların psixoloji durumuna, siyasi baxışlarına və düşüncə tərzinə ciddi zərər vururdu. Amma "şanlı stalinçilər" bunun fərqlində deyildilər. 1936-ci ildən etibarən Stalin rejimi azərbaycanlı ziyanları qarşı total hücumu başlادı. 1937-ci ildə bu proses özünün zirve nöqtəsinə çatdı və 1938-ci ilə kimi səngimək bilmeyən sürətlə da-

gunovun rehbəriyi ilə edamlara başlanılmışdı.

Bərələrde və gəmilərdə yerləşdirilmiş insanların bir çoxunun boynuna daş bağlayaraq dənizə atırdılar. "Qoqol" gəmisində bir gecədə 180 nəfər batırılmışdı. Güllələnənlər çətinliklə qəbiristanlıqla çatdırı bilirdilər. Sonradan başa düşdülər ki, onlar ancaq "proletariati" qırırlar və "üstan" menzərəsinin daşa zəngin alınması" üçün üzlərini "burjuylar" a döndərdilər. Zəngin məhellələrdə yoxlamalara və qırğınlara başlandı. Bu özbaşınlıq aprelin axırında davam etdi və taxminen 4 min nəfər qatl yetirildi.

Pankratov qısa müddətde - 1920-ci ilin may-iyun aylarında Az.FK-ya başçılıq etmişdi. N.Nərimanov Azərbaycana gəldikdən sonra Hərbi-Inqilab Komitəye (HİK) şikayət edir ki, FK HİK-le razılıqlıdan sonra adamları güllələyir. Bu məlumatdan sonra Pankratov Az.FK-dakı işlərini "milli kadı" Baba Əliyevə təhvil verir və yeniden XI ordunun Xüsusi şöbəsinə qayıdır. Lakin çox keçmir ki, 1920-ci il avqustun 26-da Azərbaycan Kom-

Məmməd bəy Sulkivç, general Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və digərləri var idi.

Generalılar Əliağa Şixlinski və Səmed bəy Mehmandarov Nəriman Nərimanovun zəminliyi səyəsində sağ qalmışdır.

Sovet hökuməti üçün narahatlıq yaranan yüzlər şəxs Nargin adasına aparılmış və orada öz aqibətiñ gözləmişdi. Onların arasında Üzeyir bəy Hacıbəyli Memorial Muzeyinin sabiq direktoru, mərhum Ramazan Xəlilov da var idi. O deyirdi: "1920-ci ilin iyundan man "Dikaya diviziyə"nın alaylarından birinin sabiq unter-zabitli kimi XI Qızıl ordunun Xüsusi şöbəsinin emekdaşları tərefindən həbs edildi. Staro-Poliseyskaya (indiki Məmmədəliyev küçəsi, ev 5) keçəsində yerləşən həbsxananın ümumi kamerasında ay yarımla qaldıqdan sonra meni "əşyalımla" Nargin adasına göndərdilər. Bu ada menim üçün dəhşət idi. Bizi çırkı, qoxulu və dar baraklarda yerləşdirildilər. Bizden evəl burada esir götürülmüş türklər saxlanıldı. Gündündər dözləməz günde istisində özümüzü qaynar soba-

Məmməd Kerim ağa Nargin adasında güllələndi. Bibiheybət mescidi yerlə yeksan edildi.

Bir faktı da qeyd edək ki, tədqiqatçıların fikrincə, o zaman respublikada güclü siyasi lider de yox idi. 1920-ci illərin əvvəllerində Azərbaycanda bolşevik partiyasının bir neçə görkəmli xadimi işləyirdi, lakin Nəriman Nərimanovdan başqa onların hamısı özgə milletlərin nümayəndəleri idi. N.Nərimanov isə partiya hakimiyətinin bütün şaxələrini birləşdirə bilməmişdi. Buna gücü çatmamışdı. Tezliklə o, opponentləri tərefindən respublikanın siyasi səhəsindən sixisdirilən çıxarıldı. Azərbaycan 1930-cu illərin ortalarında, əslində, güclü siyasi lidersiz qalmışdı. Demək olar ki, her il respublikada rehbərlik deyirdi. Fittə-fəsadlar, qruplaşmalar, çekişmələr, şəxsi münasibət zəminində intriqalar hakim partiyinin yuxarı tebəqəsini sarsırdı.

Mircəfer Bağırov AK(b)P MK-nin birinci katibi vəzifəsinə təyin edildikdən sonra ayrı-ayrı qrupların mübarizəsi və çəkişmələr de tədricən səngimiş, sonra isə bü-

çiların, trotskiçi-zinov'yevçi qruplarının ifşa edilməsi haqqında" məlumatlar verilir. Bundan sonra Bağırov, Akopov, Sumbatov-Topuridze, Yemelianov, Markaryan, Qırıqyan, Borşev və başqalarının ceza həttə hər bir kendində bele kiçik "stalinçilər" yaratmışdı. Stalin "qolçamaqlar" sinfini legv etmək göstərişini verməklə və kollektiv mülkiyyət anlayışını gündəmə getirmək, əslində, sovet dövlətinin dəyəri olıb, bələd bir sinfin - orta təbəqənin məhvini nail oldu. "Sovet İttifaqı"nda, əslində, əvvəldən bir sistemli hökm süründü və Stalinin yaradılmışdır.

İlkin dövrlərdə həbsler XDİK-nin əvvəlcən tərtib olunmuş kartotekaları əsasında aparılırdı. Sonra isə istintaq vasitəsilə elde edilmiş "ifadələr"ə üstünlük veriləndə, əslində, əvvəldən bir sistemli hökm süründü və Stalinin yaradılmışdır. 1937-ci il iyulun 30-da XDİK-nin "Keçmiş qolçomaqların, cina-yətkarlarının və başqa antisovet elementlərin represiya olunması üzrə eməliyyat haqqında" 00447 nömrəli və 1937-ci il avqustun 15-də "Vətən xainlərinin arvadlarının və uşaqlarının represiya olunması üzrə eməliyyatlar haqqında" SSRI XDİK-nin 00486 nömrəli operativ əmərləri müzakirə edilir. Her iki əmr xalq daxili işlər komissarı N.Yeov tərefindən im-

idlərə cəmiyyətən xas olan bir keyfiyyət - bütün insanların timsalında xəyanətkar axtarışı, hamidan şübhələmek bu sistemin eksər məmurlarının psixoloji portretinin əsas ştrixini təşkil edirdi. İosif Stalin ölkənin həttə hər bir kendində bele kiçik "stalinçilər" yaratmışdı. Stalin "qolçamaqlar" sinfini legv etmək göstərişini verməklə və kollektiv mülkiyyət anlayışını gündəmə getirmək, əslində, sovet dövlətinin dəyəri olıb, bələd bir sinfin - orta təbəqənin məhvini nail oldu. "Sovet İttifaqı"nda, əslində, əvvəldən bir sistemli hökm süründü və Stalinin yaradılmışdır. Çünkü sosializmi qurmaq üçün cəmiyyət-dən sosial sifariş olmadıqdan təmamilə zorun və gücün təsirinə əsaslanan bir mexanizm yaranmasına ehtiyac duyuldu" (Z.Bünyadov. "Qırımı terror", Bakı, 1993). Stalin məhz belə bir mexanizm yaradmasına nail ola bildi.

Sovet Azərbaycanının tarixi həm də kütləvi deportasiyalarla karakterizə olunur. Bu deportasiyaların, demək olar ki, hamısı məhz Stalinin dövründə həyata keçirilmişdir. Milli-ətnik ayri-seçki-liyin geniñ vüset alması azərbaycanlılara qarşı düşmənlik mövqeyi tutan ermənilərə yeni imkanlar vermiş və məhz onların ardıcıl seyliyə nəticəsində yüz minlərlə azərbaycanlı yüz doğma yurdlarından didərgin salınmışdı. Bu plan İosif Stalinin xeyir-duası ve Mircəfer Bağırovun dəstəyi ilə reallaşdırılmışdır. Sonralar M.Bağırov öz xalqına qarşı töretdiyi cinayətlər

həqqunda buları söyləmişdi: "Mənim əsas sehvin odur ki, Bəriyaya və onurla bağlı olan, onun düşmən mövqeyini müdafiə edən, orqanlarında birge iş üzrə onula uzun illər boyu əlaqədə olaraq Sumbatov, Borşev, Qırıqyan, Markaryana və başqalarına göz yummuşam, onları iç üzünü tanımadım".

M.Bağırovun ifadələrindən de açıq görüñürdü ki, azərbaycanlılara qarşı tərədilən cinayətlərde ermənilər xüsusi fealiyyətə iştirak edirdilər.

Eyni zamanda, tərədilən kütləvi terror və deportasiya eməliyyatlarında Stalin rejiminin izləri açıq şəkildə özünü göstəridir.

Hər şey bir nəfərin iradəsinə tabe etdirilmişdi, nə bilirdi, ona edirdi, cünki "o, her şeyi bilir". Şəxsiyyətə pərəstişin ifrat və ən ikrəhdögrүcü formasiyasi olan bu düşüncə tərzi belə de on qatı, mürtece rejimən hökmranlığını etdiyi cəmiyyətlərdeki ilə eyni idi. Həttə Stalin ölüdən sonra da heç kim "böyük rəhberin vaxtsız vəfatı"na inanmadı.

İndi bir çox tarixi araşdırılarda Stalinin ölümünün SSRİ-də böyük bir kəder hissi ilə qarşılıqlı dair faktlara rast gelirik. Nə idi xalqın bu ezażıl insana "hədsiz məhabət"inin sırrı? Əlbətə, heç bir səmimi sevgidən səhəbət gedə bilərdi. Bu, sadəcə qorxunun doğurduğu bir "sevgi" idi. Amma zaman keçidkəs sibut olundu ki, bu cür təbliğatın qərəbərələrə qarşıdır. Sibirdə və Orta Asiya çöllərində xüsusi yerlər ayrılmışdır.

Stalinin həyata keçirdiyi represiya və deportasiya aid edilən qruplar da var idi. Buraya aid edilən qrupların siyahısını yerli XDİK-lər hazırlayırdı. Sürətli həyata gələyənən həyata keçirdi: ayaşlılar üçün pioner teşkilatları, gənclər üçün komsomol, yaşıllar üçün partiya.

1934-cü il dekabrın 1-də Leninqrad Vilayət Partiya Komitəsinin katibi S.M.Kirov öldürülür. Bu hadisə SSRİ-de total represiya ların başlanmasına bəhənə olur. Bir neçə saatdan sonra Siyasi Büronun təcili yığıncağı çağırılır və SSRİ MİK-in "1 dekabr qanunu" adını almış qərar hazırlanır. Ele kütləvi represiyalar da bundan sonra başlanır.

Beriyanın "Pravda" qəzetində böyük bir məqaləsi çap olunur. Maqaledə Cənubi Qafqaz şəhərlərində, o cümlədən Bakıda və Kirovabadda (Gəncədə) sosializmin, xalqın düşmənlərinin - eks-inqilab-

Bolşevik rejiminin qara kabusu

XI ordunun Hərbi Inqilabi Şurası və yeni qurulmuş Sovet hökuməti öz fealiyyətinin hələ ikinci günü "Müsavat" və "İttihad" partiyalarının rəhbərləri ilə əməkdaşlıq etmək barədə müqavilə imzalamışdı. Lakin bu müqavilə tezliklə Pankratovun rəhbərləri etdiyi XI ordun Xüsusi şöbəsindən pozulmuşdu. Həmin şöbə, sonra isə Fövgələdə Komissiya (FK-ÇK) kürəkənlərə az vaxtda Azərbaycanın qabaqcıl ziyanlı nümayənlərinin hesabına doldurulmuşdu.

S.A.Pankratov kim idi? Əvvəl adı denizci olan bu şəxs XI ordunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlerindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövgələdə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınlara, suisidlərinə və represiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistlərinin gələcək lideri Mircəfer Bağırov ididir. S.A.Pankratov kim idi? Əvvəl adı denizci olan bu şəxs XI ordunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlerindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövgələdə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınlara, suisidlərinə və represiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistlərinin gələcək lideri Mircəfer Bağırov ididir. S.A.Pankratov kim idi? Əvvəl adı denizci olan bu şəxs XI ordunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlerindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövgələdə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınlara, suisidlərinə və represiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistlərinin gələcək lideri Mircəfer Bağırov ididir. S.A.Pankratov kim idi? Əvvəl adı denizci olan bu şəxs XI ordunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlerindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövgələdə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınlara, suisidlərinə və represiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistlərinin gələcək lideri Mircəfer Bağırov ididir. S.A.Pankratov kim idi? Əvvəl adı denizci olan bu şəxs XI ordunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlerindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövgələdə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınlara, suisidlərinə və represiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistlərinin gələcək lideri Mircəfer Bağırov ididir. S.A.Pankratov kim idi? Əvvəl adı denizci olan bu şəxs XI ordunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlerindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövgələdə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınlara, suisidlərinə və represiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistlərinin gələcək lideri Mircəfer Bağırov ididir. S.A.Pankratov kim idi? Əvvəl adı denizci olan bu şəxs XI ordunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlerindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövgələdə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınlara, suisidlərinə və represiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistl